

YAŞAMAĞA DƏYƏN HƏYAT...

Yazıçı-publisist Ruhəngiz Əşrəfqızının və gənc yazıçı Söylü Ayazqızının təqdimatında

Ədəbiyyat bir dünyadır sözün gücündən qüdrətlənər, ədəbiyyat zənginlikdir, sözün qiyməti ilə zینətlənər. Bu günlərdə ədəbiyyatımız Ruhəngiz Əşrəfqızı və Söylü Ayazqızının təmsalında zərre də olsa bir daha zینətləndi, dəyərinə dəyər qatıldı. 22 may 2023-cü il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin xətti və dəstəyi ilə çağdaş Azərbaycan ədəbiyyatını özünə xas ədəbi düşüncəsi ilə naxışlandıran, özünə-məxsus deyimi, duyumu ilə zənginləşdirən həmyerli yazarımız Ruhəngiz Əşrəfqızının 6-cı kitabı olan "Seçilmiş əsərləri", yazıları ilə ədəbiyyatımıza yeni nəfəs gətirən, yeni çalar qatan gənc yazıçı Söylü Ayazqızının "13 fərqli mən" adlı ilk kitabının təqdimatı keçirildi. "Yaşamağa dəyən həyat" adlı təqdimatda rayonun məsul şəxsləri ilə bərabər, ziyalılar, yazarlar və müəllifləri deyib gələn qonaqlar iştirak etdi.

Tədbirdə iştirak edən Pedaqoji elmlər namizədi, dosent, AYB və AJB-nin üzvü Allahverdi Eminov, Azərbaycan Respublikası Təhsil İnstitutunun "Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi"nin müdiri, Pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayıllov, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirov, AYB-nin Muğan bölməsinin sədri, yazıçı Nəbi İbrahimli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, AYB və AJB-nin üzvü, "Yeni Dünya" mükafatı laureatı, şair-publisist Zabil Perviz, Etibar Əbilov və gənc şair Elnur Uğur hər iki müəllifi ərşəyə gətirdikləri yeni kitab münasibətilə təbrik etdilər. Çıxış edən yazarlar Söylü Ayazqızının təmsalında gənclərimizin ədəbiyyatdakı inamlı addımlarını xüsusi olaraq qeyd etdilər və yazıçı-publisist Ruhəngiz Əşrəfqızının kiçikdən böyüyə yazılarının hər birini nəsrin poeziyası hesab edərək, yaratdığı əsərlərin ahəngində Səməd Vurğun, Osman Sarıvəlli şeiriyyətinin çalarlarını, ana dilimizin saflığı, şirinliyini, İsmayıl Şıxlı nəsrinin əsrarəngiz bələdçiliyində əqidəyə sadıq coşqusunu, "Dəli Kür"



əzəmətinin duyumunu hiss etdiklərini vurğuladılar.

Tədbirdə həmçinin Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayilovun anası ədəbiyyatsevərliyi ilə tanınan Filare xanım, Ruhəngiz Əşrəfqızının ilk müəllimi Əsgər Quliyev çıxış edərək hər iki müəllifi təbrik etdi. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun adından çıxış edən İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Vasif Əliyev isə Ruhəngiz Əşrəfqızının təmsalında yazarlarımızın rayonumuzun ictimai fəaliyyətində yüksək xidmətindən danışdı, müəlliflərə yeni yaradıcılıq uğurları dilədi.

Tədbirdə son dərəcə zəhmətsevərliyi, qətiyyəti, yurda bağlılığı ilə tanınan Ruhəngiz Əşrəfqızının zəngin ictimai fəaliyyətindən, çox sevdiyi müəllimlik peşəsindəki uğurlarından danışıldı, öhdəsindən layiqincə gəldiyi əməyinin bəhrəsi olan mükafatlar sadalandı. Qeyd edək ki, həmin tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anarın imzası ilə İ.Nəbioğlu tərəfindən Ruhəngiz Əşrəfqızına ədəbi mühitdə xidmətlərinə görə diplom təqdim olundu. Xatırladaq ki, Ruhəngiz 2007-2008, 2012-2013-cü tədris ilinin "Ən yaxşı

yüz müəllim" müsabiqələrinin qalibi olmuş, dəfələrlə rayon, respublika miqyaslı diplomlar, Fəxri Fərmanlar, 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Çıxışçıların da qeyd etdiyi kimi, əlinə aldığı hər bir işi məsuliyyət və hədsiz zəhmətsevərliklə ərşəyə gətirən Ruhəngiz Əşrəfqızı "Yaşamağa dəyən həyata" a bəxş etməyi də, layiq olduğu mükafatı almağı da bacaran simadır. Bu qələm sahibinin daxili əzmini, qətiyyət və ötkəmliyini, vətənə, torpağa sadıqlığını, səvərək təqdim etdiyi və sevməyi öyrətdiyi kənd həyatını, məqsədə çatmaq uğrunda inanaraq irəliləməyi yaratdığı əsərlərdə, yaşam verdiyi obrazlarda da aydın görmək olar. Məktəb illərindən başlayaraq mətbuatda publisistik yazılarla çıxış edən Ruhəngiz Nəcəfova, 1999-cu ildən bu günə qədər 6 kitab ərşəyə gətirmişdir. "Bir kəndin tarixi", "Kəndimizin dəmir atları", "Əbədiyaşarlıq", "İtmiş povestlər", "Qayıdış" romanının yer aldığı 2 cildlik "Seçilmiş əsərləri" ilə yazıçı Azərbaycan ədəbi xəzinəsinə böyük hisləri, dolğun fikirləri, inamı, arzu və əməli ilə qucaq açan ədəbiyyat nümunələri bəxş etmişdir.

2017-ci ildən AYB-nin üzvü olan yazıçı-publisist Ruhəngiz Əşrəfqızı böyük əməli, məqsədləri ilə inamla addımladığı "Yaşamağa dəyən həyat"a yeni uğurları, gələcəyə baxışı, yeni ümidləri ilə yüksəklərə doğru qanad açmaqdadır. Onu pərvazlandıran, gücünə güc qatan qüvvə isə əlbəttə ki, böyük zəhmət hesabına yetişdirdiyi, uğurları ilə qürurlandığı yetirmələridir. Artıq ədəbi mühitdə də Ruhəngiz Əşrəfqızı ilə qoşa addımlayan yetirməsi vardır-anası və müəllimindən ruhlanan Söylü Ayaz qızı Ağazadə. Biz də həmyerliləri olaraq yazarlarımızın uğurları ilə fəxr edirik, qürurlanırıq. Ədəbiyyatımızın fəvqündə duran ədəbi nümunələr sorağı ilə Ruhəngiz Əşrəfqızı və Söylü Ayazqızına bundan sonra da yaradıcılıq uğurları, sonsuz nailiyyətlər arzulayırıq, yazın, yaradın və bəxş edin deyirik!

Nəzakət QULUQIZI

ABUNƏ OLMAĞI UNUTMAYIN!
ELAN TƏBİRİK EDİRİK

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatından kredit almış, kreditin təminatı kimi girov qoyulmuş, krediti qaytara bilmədiyinə görə Məhkəmə qətnamələrinə əsasən, Kredit Təşkilatının mülkiyyətinə keçirilmiş aşağıdakı yaşayış evləri və torpaq sahələri satılır:

1.Neftçala rayonu Aşağı Surra kəndində yerləşən ümumi sahəsi 93,4 kv. m., yaşayış sahəsi 50, 2 kv. m., həyətyanı sahəsində 6, 8 kv. m. təsərrüfat tikilisi, metal darvazası olan, bünövrəsi beton olmaqla mişar daşından tikilmiş orta təmirli 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (əmlakın əvvəlki sahibi Həsənov Mirzəəğa Məmməd oğlu olmuşdur).

2.Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən ümumi sahəsi 129, 3 kv. m., yaşayış sahəsi 63,9 kv. m., metal darvazası olan, bünövrəsi beton olmaqla mişar daşından tikilmiş orta təmirli 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi (əmlakın əvvəlki sahibi Hədiyeva Zəhra Səmədağa qızı olmuşdur).

3.Neftçala rayonu Cəngən kəndində yerləşən ümumi sahəsi 67,2 kv.m., yaşayış sahəsi 35,7 kv. m., metal darvazası olan, bünövrəsi beton olmaqla mişar daşından tikilmiş orta təmirli 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi (əmlakın əvvəlki sahibi Cəfərov Nəsir Adbala oğlu olmuşdur).

4.Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 3-cü keyfiyyət qrupuna aid, bonitet balı 45 olan, 28,91 ha torpaq sahəsi (əmlakın əvvəlki sahibi Əliyev İxtiyar Ali oğlu olmuşdur).

5.Neftçala rayonu Bala Surra kəndində yerləşən ümumi sahəsi 65, 7 kv.m., yaşayış sahəsi 35, 8 kv. m., yardımçı sahəsi 29,9 kv. m bünövrəsi beton olmaqla çiy kərpicdən tikilmiş, orta təmirli, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi (əmlakın əvvəlki sahibi Dadaşov Əli Dadaş oğlu olmuşdur).

6.Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 3-cü keyfiyyət qrupuna aid, bonitet balı 41 olan, 37, 9 ha torpaq sahəsi (əmlakın əvvəlki sahibi Sultanova Ağanışe Tağıqızı olmuşdur).

7.Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 3-cü keyfiyyət qrupuna aid, bonitet balı 41 olan, 21, 65 ha torpaq sahəsi (əmlakın əvvəlki sahibi Əliyev Ali Eyvaz oğlu olmuşdur).

8.Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 3-cü keyfiyyət qrupuna aid, bonitet balı 41 olan, 16, 24 ha torpaq sahəsi (əmlakın əvvəlki sahibi Əhmədov Arif Rəhman oğlu olmuşdur).

9.Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 3-cü keyfiyyət qrupuna aid, bonitet balı 41 olan, 59, 54 ha torpaq sahəsi (əmlakın əvvəlki sahibi Sultanov Elşən Özbəy oğlu olmuşdur).

Yaşayış evlərini vətənpaşa sahələrini satın almaq istəyən vətəndaşlar aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Salyan şəhəri, H. Əliyev küçəsi 108, "AQRARKREDIT" Səhmdar Kredit Təşkilatının Salyan filialı,
əlaqə telefonları (02 125) - 5-22-11, (02 125)-5-52-86,
(02 125) -497-50-02 və (02 125)-538-92-72.



18 may 2023-cü ildə "Neftçala Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin "Doğum şöbəsi"nin mama-ginekoloqu Cəfərova Svetlana Ruffulla qızının 70 yaşı tamam olmuşdur. Cəfərova Svetlana Ruffulla qızı 1953-cü il may ayının 18-də Neftçala şəhərində anadan olmuşdur. 1970-ci il Neftçala şəhər 1 sayılı orta məktəbini bitirdikdən 3 il sonra Azərbaycan Dövlət Tibb Universitetinin

Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1980-ci ildə Tibb Universitetini bitirdikdən sonra həmin ilin avqust ayının 1-dən təyinat ilə Neftçala RMX PHŞ-də mama-ginekoloq kimi fəaliyyətə başlamışdır.

Daim insanların sağlamlığı keşiyində dayanan dəyərli həkim Svetlana Cəfərovanı 70 illik yubileyi münasibətilə təbrik edirik, ailəsi ilə birlikdə can sağlığı, xoş günlər diləyirik.

BİZ KİMİK?

Hər bir insan öz həyatını yaşayır, qoruya bildikcə qoruyur, arxada isə ondan yalnız izlər qalır. Həyat insanın seçdiyi, qəbul etdiyi yolların axarında tarixləşir. Hər həyat tarixləşmir, milyonların gəlib keçdiyi yollarda yalnız geridə qalan insanlar tərəfindən qəbul edilən, bəşəriyyətin qəbul etdiyi məqamlar, hadisələr tarixləşir. Tarixləşən hadisələrdən bir də "Gündoğar"ın tarixidir, davamlı, 50 illik bir dövərdə yaddaşında topladığı hadisələr tarix toplusudur. Bunu kim qoruyalıdır? Sizlər deyirəm, onun yükünü daşıdığı Neftçala sakinləri qoruyalıdır. Bu gün rəhbər olaraq müəssisələrdə çalışanlar, ziyalı olaraq cəmiyyətin önündə dayananlar. Bu gün bu vacib məsələdir, hər kəsin düşünməli olduğu tarixi bir məqamdır ki, yaşatmaq sizlərdən asılıdır. Bu gün bizlərə C. Ruminin sözləri ilə desək "Bizə gözün gördüyü deyil, könülün gördüyü ürək gərəkdir" həqiqətdir. O ürək ki, bizə zəfəri bəxş edən şəhidinə yansın, o ürək ki, zamanla xatirələrdə yaşayanları unutmasın...

Yaşadığınız ömrün bir qayəsi, əsas köklü məqsədi olan vətəndaşlıq gərəkdir, əziz oxucular. Abunə olun, abunə olun ki, kimliyimizi qoruyaq, yaşadaq!

Baş redaktor


B.H.NİFTALİYEVA

**Azərbaycan
Respublikası Mətbuat və
İnformasiya Nazirliyində
qeydə alınmışdır.**

**Ünvanımız:
Az 4700, Neftçala şəhəri,
H.Əliyev prospekti
38, Telefon: (021) 26-3-44-03
5AIB33080019446400258164
VÖEN: 6500044671**

**Qəzet
"GÜNDOĞAR"ın kompüter
mərkəzində yığılıb səhifələnmis və
Bakı şəhərindəki "BZ" mətbə-
əsində çap olunmuşdur.**

**Müəllifin mövqeyi ilə
redaksiyanın mövqeyi uyğun
gəlməyə bilər.
Tiraj: 500 Sifariş № 6-14
Bir nömrənin qiyməti: 1 m.**




Sənaye Universitetinin "Neft -Qaz mühəndisliyi" fakültəsinə qəbul edilir. Lakin Vətən müharibəsi başlayanda Murad Gözelov da bütün çağırışçılar kimi vətən harayına səs verir.

Döyüşlərdə cəsurluqla vuruşan Murad Gözelov Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Son zəngi oktyabr ayının 29-da olan Murad Gözelov şəhadətə ucalararaq noyabr ayının 5-də Neftçala rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vətən müharibəsi şəhidi Murad Zabil oğlu Gözelov 12 may 1995-ci ildə Neftçala rayonu Həsənbad qəsəbəsində anadan olmuşdur. 2014 - 2016 - cı illərdə hərbi xidmətdə olarkən Murad Gözelov vətənə əsgər borcunu layiqli şəkildə ödəyir, xidməti müddətində Tərtər rayonunun Xüsusi Təyinatlı Kəşfiyyat taporunda çalışır. Baş kəşfiyyatçı kimi üzərinə düşən bütün tapşırıqları layiqli şəkildə yerinə yetirir. 2016-cı ildə hərbi xidmətini başa vuran Murad Gözelov rayona qayıdır və istehsalatda çalışır. 2018-ci ilin mart ayından isə, "Neftçala Operating Company LTD" şirkətində operator olaraq işə başlayır. İstehsalatda işləməklə yanaşı yenidən qəbul proqramlarına hazırlaşaraq bu sahədə biliyini müəllimlərinin dəstəyi ilə artıran Murad 2020-ci ildə yenidən qəbul imtahanlarında uğur qazanır və o, Azərbaycan Dövlət Neft və

Vətən müharibəsi şəhidi Xəyal Hüseyn oğlu Əhmədov 9 may 1994-cü ildə Neftçala rayon Xıllı qəsəbəsində anadan olmuşdur. Xıllı qəsəbə şəhid Fərrux Quliyev adına tam orta məktəbi bitirmişdir. Vətənə əsgər borcunu Daşkəsən rayonunda yerinə yetirən Xəyal Əhmədov hərbi xidməti müddətində snayper üzrə bacarıqlara mükəmməl sahiblənmişdir. Çox bacarıqlı atıcı olması onun Aprel döyüşlərində iştirakına səbəb olur. Və bu sınaqlardan alnıaçıq çıxan Xəyal Əhmədov 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərə qatılaraq Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına vuruşmuş, noyabr ayının 3-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Noyabr ayının 4-də Neftçala rayonu Xıllı qəsəbəsində dəfn edilmişdir.



Vətən müharibəsi şəhidi Rauf Allahverdi oğlu Süleymanov 29 may 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində doğulmuşdur. Orta təhsilini Abasallı kəndində başa vuran Rauf Süleymanov daha sonra 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçmiş, Vətənə əsgər borcunu yerinə yetirmişdir. 2007-ci ildən isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edirdi. Vətən müharibəsi başlayan gün 27 sentyabr 2020-ci il tarixindən Rauf Süleymanov da torpaqlarımızın azadlığı uğrunda Vətən harayına səs verənlərdən idi. Vətənimizi candan əziz bilən çavuş Süleymanov Rauf Cəbrayıl və Füzuli döyüşlərində, həmin ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə şücaət göstərmiş, qəhrəmanlıqla vuruşmuşdur. Rauf Süleymanov 5 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Oktyabr ayının 6-da Neftçala rayonu, Abasallı kəndində Vətən torpağına qovuşmuşdur. Ruhu şad olsun.

TAXIL YIĞIMI ZAMANI YANGIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

Bu gün taxıl tedarükü iqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsədüfi deyildir ki, son dövrlər taxıl tedarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Taxıl tedarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə , o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin , təsərrüfat başçıların , traktorçuların, kombaynçıların , mexanizatorların , mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır.

Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxıl və ot yığımına başlamazdan əvvəl mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri , biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitəsilə tam təmin etməlidirlər.

Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikaların , mühərriklərin atqı boruları qığılcım-söndürənlərlə təmin edilməlidir.Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır.Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlama işləri aparılarsa, onda şum traktorları mütləq qığılcım-söndürənlərlə təmin edilməlidir.

Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Mühərriki akkumulyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarlar təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmalar borularla mühafizə olunmalıdır.

Taxıl yığımı və ot tedarük zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması kombayna əlavə otu-

racağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikaların sahələrdə saxlanılması qəti qadağandır. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir.

Belə ki, meşə zolaqları , avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrədən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfində zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı , ot tedarükü zamanı müvəqqəti taxıl düşərgələri taxıl zəmilərindən , xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.

Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında , ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində "Siqaret çəkmək yeri" yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.

Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınlara böyük sahələrdə yayılmasının qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalıdır. Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanması qəti qadağandır.

Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqda təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gece vaxtı maşınların yanacaqda doldurulması qəti qadağandır.

Yığım maşınlarının diyircəkələrinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtılı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolan küləş kütəsi vaxtılı-vaxtında təmizlənməlidir.

Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərdən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.

Bir daha xatırladıraq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəfi işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.

Elin bu sərvətini yanğından qoruyun!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti

Xidmətinin Muğan regional Dövlət Yanğın

Nəzarəti İdarəsi

UŞAQLARI SEVƏ - SEVƏ QORUYAQ

30 may 2023-cü ildə Neftçala rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Neftçala rayonuna 1979-cu ildə səfərinin xatirəsi anılmaqla 100 illik yubileyi ilində "Yoqa-gimnastika rəqs dərnəyi"nin təşkil etdiyi tədbir keçirildi. Tədbirdə həvəskar uşaqlar, valideynlər, ayrı-ayrı müəssisələrdən nümayəndələr iştirak etmişdir. Tədbirdə həmçinin həmin gün ad günü olan "Yoqa-gimnastika rəqs dərnəyi"nin rəhbəri Nurane xanımı bütün uşaqlar, valideynlər, qonaqlar, Mərkəzin direktoru Könül xanım Məmmədovanın təbrikinə qoşularaq təbrik etmiş,




fəaliyyətində uğurlar arzu etmişlər. Nurane Tahirova artıq 3 ildən artıqdır ki, Neftçala rayon Heydər Əliyev Mərkəzində fəaliyyətini davam etdirir və bütün valideynlər, uşaqlar tərəfindən mehriban ünsiyyəti, səmərəli çalışqanlığı ilə sevilir. Biz də Nurane müəlliməni bir daha təbrik edir, qəlbinizdən sevinc paylayaraq gələcəyə ümidlərini gözəl şəkildə qoruyub istiqamətləndirdiyiniz bu körpə fidanlar kimi, sizin də cöhrənizdən təbəssüm heç vaxt azalmasın deyirik. Sizə can sağlığı, xoş həyat diləyirik daim!

“GÜNDOĞAR”

VƏTƏNLƏ YAŞAYANLAR, RUHUNUZ ŞAD OLSUN!



Şəhid Teyyub Əzim oğlu Rəcəbov 1 may 1973-cü ildə Neftçala rayonu II Qaralı kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində 5 fevral 1993-cü ildə itkin düşmüşdür.



Şəhid İlqar Rasim oğlu Hüseynov 4 may 1969-cu ildə Neftçala şəhərində doğulmuşdur. Qarabağ uğrunda döyüşlərdə 1993-cü ilin fevral ayının 4-də itkin düşmüşdür.



Şəhid Zaur Absəməd oğlu Ələkbərov 5 may 1974-cü ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində hərbi xidmətdə olarkən 1993-cü il 27 dekabr tarixində şəhid olmuşdur.



Şəhid Zabil Qabil oğlu Əsgərov 7 may 1971-ci ildə Neftçala rayon Aşağı Surra kəndində anadan olub. Qarabağ uğrunda döyüşlərdə 12 noyabr 1992-ci ildə şəhid olub.



Şəhid Vüqar Siyasət oğlu Əsgərov 9 may 1970-ci ildə Neftçala rayon Z.O.Qoltuq məhəlləsində anadan olmuşdur. 1993-cü ildə Kəlbəcər rayonu ətrafında döyüşlər zamanı fevral ayında itkin düşmüşdür.




Şəhid Yusif Hüseyn oğlu Pirləliyev 13 may 1976-cı ildə Neftçala rayonu Mirqurbanlı kəndində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 13 avqust 1993-cü ildə itkin düşmüşdür.



Şəhid Səid Alim oğlu Həsərov 13 may 1981-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 24 dekabr 2000-ci ildə şəhid olmuşdur.



Şəhid Lütviyar Rizvan oğlu Rzayev 13 may 1973-cü ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 1993-cü il yanvar ayının 7-də şəhid olub.



Miriş Mirdaməd oğlu Babayev 14 may 1972-ci ildə Neftçala rayon Aşağı Qaramanlı kəndində anadan olmuşdur. 1992-ci il iyul ayının 28 - də Qarabağ uğrunda döyüşlərdə şəhid olub.



Şəhid İrşad Soltan oğlu Soltanov 16 may 1960-cı ildə Neftçala rayonu Xilli qəsəbəsində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 12 yanvar 1994-cü ildə şəhid olmuşdur.



Şəhid Bəxtiyar Arif oğlu Eyvazov 22 may 1972-ci ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 15 dekabr 1994-cü ildə şəhid olmuşdur.



Şəhid Elnur Tapdıq oğlu Bağirov 29 may 1973-cü ildə Neftçala rayon Mikayilli kəndində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 12 dekabr 1992-ci ildə şəhid olmuşdur.



Rəvan Abdurza oğlu Rəcəbov 10 may 1962-ci ildə Neftçala rayon II Qaralı kəndində anadan olmuşdur. Qarabağ uğrunda döyüşlərdə 1994-cü ilin aprel ayının 29-da itkin düşüb.



Şəhid Səlimov Rahim Əliağa oğlu 19 may 1970-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olmuşdur. Birinci Qarabağ döyüşlərində vuruşaraq 28 yanvar 1994-cü ildə şəhid olmuşdur.



Şəhid Məmmədov Vidadi Əlibala oğlu 21 may 1966-cı ildə Neftçala rayon Həsənabad qəsəbəsində anadan olmuşdur. Birinci Qarabağ döyüşlərində vuruşaraq 24 sentyabr 1992-ci ildə şəhid olmuşdur.




Şəhid Elvin Elçin oğlu Abdullayev 23 may 2003-cü ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 2 sayılı tam orta məktəbi bitirmiş, hərbi xidmətə getmişdir. 2022-ci ilin 11-dən 12-nə keçən gecə mənfur erməni təxribatçıları tərəfindən sərhədlərimizdə - Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elvin Abdullayev 27 sentyabr tarixində Neftçala rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.




Şəhid Elvin Elçin oğlu Abdullayev 23 may 2003-cü ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 2 sayılı tam orta məktəbi bitirmiş, hərbi xidmətə getmişdir. 2022-ci ilin 11-dən 12-nə keçən gecə mənfur erməni təxribatçıları tərəfindən sərhədlərimizdə - Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elvin Abdullayev 27 sentyabr tarixində Neftçala rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.



Vətən müharibəsi şəhidi Pəncalı Bəhmən oğlu Hüseynov 7 may 2001-ci ildə Neftçala rayon II Qaralı kəndində anadan olmuşdur. Orta təhsilini kənd məktəbində başa vuraraq, 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə gedir. Pəncalının əmisi I Qarabağ müharibəsində şəhid olmuşdur. Bəzən tarix təkrarlanır deyirik. Bəzən isə oğullar ataların hünər yolunun davamçısıdır deyirik, nümunə göstəririk. Məhz Pəncalı Hüseynov da belə oğullardan idi. Onun I Qarabağ savaşında şəhid olan əmisi Hüseynov Mübariz Pəncalı oğlu 1965-ci ildə II Qaralı kəndində anadan olmuş, iki övladını arxada əmanət qoyaraq Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq, elə döyüşə getdiyi il may ayının 4-də Tərtər rayonu istiqamətində şəhid olmuşdur. Əmisinin getdiyi yolun davamını getmişdir şəhid Pəncalı Hüseynov. Onun döyüş yolu Murov-Kəlbəcər istiqamətində snayperçi olaraq yaddaşlara köçmüşdür. 28 sentyabr 2020-ci il tarixində vətən uğrunda şəhid olan Pəncalı Hüseynov 2 oktyabr 2020-ci il tarixində doğulduğu Neftçala rayon II Qaralı kəndində dəfn edilmişdir.



Vətən müharibəsi şəhidi Fərid Ərəstun oğlu Əsgərov 21 may 1996-cı ildə Neftçala rayon Qaçaqkənd kəndində hərbi ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı, Lənkəran şəhərlərində almış, daha sonra Lənkəran Dövlət Universitetinin "İngilis dili" fakültəsinə daxil olaraq uğurla başa çatdırmışdır. Vətən müharibəsində döyüşlərə qatılan Fərid Əsgərov ağır döyüşlərdə, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində ərazilərimizin azad edilməsi uğrunda şərəflə vuruşmuşdur. Fərid Əsgərov Qubadlı rayonu istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 04 noyabr 2020-ci ildə doğma kəndində dəfn edilmişdir.



"Azərbaycanın daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu"

12 may 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Neftçala rayon Heydər Əliyev Mərkəzində polis əməkdaşlarının iştirakı ilə tədbir təşkil edilmişdir. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RIH-in məsul şəxsləri, Neftçala rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbendəyev, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Neftçala rayon Polis Şöbəsinin şəxsi heyəti iştirak etmişdir.



Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbendəyev, Şəxsi heyətlə iş üzrə köməkçi Valeh Hətəmov çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən qanun, fərman və sərəncamın imzalanması, Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradılması, daxili işlər orqanlarının yeni təchizatlarla təmin olunması, DİN-ə dövlət qayğısının güclənməsi, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə 2 iyul tarixinin "Azərbaycan Polisi günü" kimi elan olunması haqqında görüş iştirakçılarna bəhs ediblər.

Deyirmi masa ətrafındakı görüşdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən video-çarx izlənilib.



2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev ili" dir!



Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilində rayonun Bankə qəsəbə 2 saylı tam orta məktəbində XI sinif şagirdləri, müəllim və digər işçilərin iştirakı ilə "Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir" adlı maarifləndirici görüş keçirilmişdir. Görüşdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdür müavini V. Əliyev, məsul işçilərdən F.Əhmədov, E.Məmmədov, Neftçala Rayon YAP Neftçala rayon təşkilatının sədri Ü. Fərzəliyev, şəhid atası B. Ağamaliyev, veteran müəllim S. Abdullayev, "Gündoğar" qəzetinin baş redaktoru B. Niftaliyeva və b. iştirak etmişdir. Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan dövlətçilik tarixində unudulmayan fədakar xidməti haqqında geniş məlumat verdilər.

İDMANI SEVƏNLƏR



Neftçala Rayon İcra Hakimiyyətini təşəbbüsü, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı, Neftçala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə rayonun idarə, müəssisə, təşkilatları arasında mini-futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.

İlk öncə 3-cü və 4-cü yer uğrunda Azərbaycan Fish Farm MMC və Salyan Regional Mühafizə idarəsinin komandası qarşılaşıb və Azərbaycan Fish Farm MMC-in komandası 2:0 hesabı ilə qələbə qazanaraq 3-cü yerin sahibi olub. Final mərhələsində isə Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin komandaları qarşılaşıb. Neftçala Mənzil Kommunal İstehsalat Birliyinin komandası 3:1 hesabı ilə qələbə qazanaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan mini-futbol üzrə rayon birinciliyinin qalibi olub.

GÜNƏŞ ÖMRÜ İSTƏYİRƏM...

Bu günlərdə Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən T.İsmayilov adına Mirqurbanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi, yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Zaur Ərmuğanın yaradıcılığına həsr olunmuş "Günəş ömrü istəyirəm" adlı ədəbi - bədii gecə keçirildi.

Öncə tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova açaraq şair Zaur Ərmuğan və görüş iştirakçılarını salamladı. Bildirdi ki, bir çox ictimai, elmi - mədəni, ədəbi - bədii tədbirlərin, əldə olunan nailiyyətlərin təbliğ olunmasında əhəmiyyətli rol oynayan Heydər Əliyev Mərkəzi bu dəfə də Neftçalanın istedadlı ziyalılarından biri, yaradıcılığı ilə seçilən Zaur Ərmuğanın söz dünyasına səyahətimizin şahidi olur.

Sonra söz tədbirin səbəbkarı - şair Zaur Ərmuğana verildi. Şair tədbir iştirakçılarını salamladı, onunla görüşə gələn hər kəsə minnətdarlıq etdi. Sonra tədbirin aparıcısı T.İsmayilov adına Mirqurbanlı kənd tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Aynurə İsmayılova Zaur Ərmuğanın həyat yolundan, ədəbi yaradıcılıq, pedaqoji fəaliyyətindən söhbət açaraq şairin ömründən bəzi fraqmentləri əks etdirən video - çarxı görüş iştirakçılarna təqdim etdi. Maraqla izlənən video-çarxdan sonra söz qocaman jurnalist Əlövsət Əliyevə verildi. O, gənc şairin yaradıcılığı, poeziya, nəsr, publisistika sahəsindəki uğur və bacarıqlarından söz açdı.

Tədbirdə iştirak edən məktəblilərin çıxışı da ma-

raqla qarşılandı. Şagirdlərin şairin həyat və yaradıcılığına həsr olunan məruzəsi alqışlara səbəb oldu.

Yaradıcılıq tədbirində iştirak edən Zaur Ərmuğanın ibtidai sinif müəlliməsi Tamella Hümbətova da öz xatirələrini bölüşdü. Tədbir maraqla davam edirdi. Monitora nümayiş etdirilən daha bir video - çarxda isə Zaur Ərmuğanın dərs dediyi şagirdlərindən öz müəllimləri haqqında olan müsahibə verildi. Şagirdlər Zaur müəllim haqqında fikirlərini çox səmimi ifadə etdirdilər.

Tədbirdə iştirak edən T.İsmayilov adına Mirqurbanlı kənd tam orta məktəbinin direktoru İlkin Məmmədov, dərs hissə müdiri İlham Həsənov və dil - ədəbiyyat müəllimi Cəvahir Məmmədova çıxış edərək öz fikirlərini, arzularını bildirdilər. Tədbirdə həmçinin iştirakçılardan Neftçala rayonu üzrə millət vəkili Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynovun ifasında cəlbedici səs tembrli və yüksək ifadə tərzli ilə tədbirə yeni rəng qatdı, çıxış alqışlarla qarşılandı. Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədovanın Zaur Ərmuğana ünvanladığı dolğun, məzmunlu suallar tədbir iştirakçılarında xüsusi maraq oyatdı. Şairin yaradıcılıq aləmini əks etdirən suallar bir qələm adamının poetik düşüncələrindən

süzülən səmimi fikirlərlə cavablandırılır, şairin, sənət dünyasının saflığı, sözün mənəvi uralığı önə çəkilirdi.

Ədəbi - bədii gecədə öz səmimi çıxışı ilə xoş ovqat yaradan Neftçala rayon qəzeti "Gündoğar"ın baş redaktoru Bədirə Rza Həsənzadə dövrü mətbuatda müntəzəm dərc olunan şair, publisist, yazıçı Zaur Ərmuğanın 2006 - cı ildən etibarən rayon qəzetinin səhifələrində çap edilmiş ədəbi - bədii, publisistik yazılarının əksi olan "Bibliografiya"nı ona təqdim etdi, müəllifin yaradıcılıq xüsusiyyətləri barəsində fikirlərini çatdırdı.

Tədbirdə həmçinin rayonun ictimai fəallarından, 61 saylı Neftçala rayon Seçki Dairə Komissiyasının katibi Ələkbər Zahidov da çıxış etdi. Şagirdlərin ifasında "Bahar" və "Dünya" şeirləri dinləyicilərdə xoş duyğular oyatdı.

Yenə söz bugünkü gecenin sahibinə verildi. Şair onun görüşünə gələn iştirakçılara yazdığı şeirlərlə yeni ruh, yeni tərəvət bəxş etdi. Sonda şairə hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi. Bədii hissəsi tamamlandıqdan sonra məclis çay süfrəsi arxasında davam etdi.

Aynurə İSMAYILOVA

İSTİQLAL İŞİĞINDA BİRLƏŞƏN KÖNÜLLƏR



Bu gün biz müstəqil Azərbaycan dövlətinin yaradılmasının 105-ci ildönümünü qeyd edirik. Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətinidir".

Bu gün Azərbaycanın zəfər yolu bütün dünyaya səs salmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın öz ocaqlarına dönməsi bütün dünyaya haqq yolumuzun qətiyyətinə, ədalətini göstərdi. Biz bu zəfəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, mərd oğullarımızın qanı, canı bahasına əldə etmişik. Qoy mənfur düşmən bilsin ki, biz bu yoldan heç zaman dönməyəcəyik.

2 Tarixi faktların üzərində geniş dayanmasaq da, görünən odur ki, Azərbaycan Xalq Cümhuriyyəti əhəmiyyətli olduğu qədər qəbul etdiyi qərarlarda (bəlkə də zamanın çətinlikləri səbəbindən) müəyyən uyğunsuzluqların qəbuluna imkan verməyə məcbur olmuşdur. Və bu gün də mənfur düşmənin daha çox ərazi iddiası ilə niyyətinə gətirib çıxarır. Hər müqavilə zamanı "qoparmağa" iddialı olan ermənilər artıq anlamalıdır ki, indi zaman və şərait tam başqadır. Azərbaycan qalib ölkədir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə 28 may Respublika günü-"28 may Müstəqillik Günü" kimi qəbul edilmişdir.

TÜRK XALQININ İNAMLI YOLU XEYİRLİ OLSUN!

Türkiyədə 14 may 2023-cü il seçkilərindən sonra 28 may tarixində seçkilərin II mərhələsi başa çatdı. Prezident vəzifəsi uğrunda mübarizə aparan "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı



Rəcəb Tayyib Ərdoğan "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna səs çoxluğu ilə qalib gələrək Türkiyənin 13-cü prezidenti seçildi. Bütün Türk dünyası üçün xeyirli olsun, Turan yolunda Türk xalqlarının birliyi daha da möhkəm, qətiyyət, inam dolu addımlarla yüksəlsin daim.

BİOMÜXTƏLİFLİYİN QORUNMASI XÜSUSİLƏ ƏHƏMİYYƏTLİDİR

22 may BMT-nin Baş Assambleyasının 2000-ci il dekabrın 20-də qəbul etdiyi 55/201 nömrəli qətnaməyə əsasən Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin "Beynəlxalq bioloji müxtəliflik günü" elan edilmişdir. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.



2023-cü ildə Neftçala rayon Yenikənd kəndində Azerbaijan Fish" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında 22 may tarixində "Beynəlxalq bioloji müxtəliflik günü" və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, "Lu-Mun Holding"-in İdarə Heyətinin sədri Rüşet Tabasaranski, aidiyyəti qurumların rəsmiləri və KİV nümayəndələri iştirak etmişdir. R.Tabasaranski və M.Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hər zaman ekoloji durumun yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini bildirdilər. Bununla bağlı bir sıra sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğu bir daha təsdiqlənib. Bildirilib ki, Ulu Öndərin siyasəti bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması daim diqqət mərkəzində saxlanılır. Daha sonra rayonun Şirvanlı kəndi ərazisində hər birinin diri çəkisi 600-800 qram olan iki min ədəd nərəcinsli balıq Xəzər dənizinə buraxılıb. Heydər Əliyev ili çərçivəsində ümumilikdə 50 000 balığın Xəzər dənizinə buraxılması planlaşdırılır.



GƏNCLƏR ZAMANIN SİNAĞINDA



25 may 2023-cü il tarixində Neftçala Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində respublika və zona yarışlarında qalibyyət əldə edən istedadlı gənclərlə görüş keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxslər, Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, şagirdlər və onların valideynləri iştirak edəblər.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində, xüsusilə xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra hər sahəyə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət göstərməsi, bu dəyərli siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün gənclərimizə xüsusi qayğı göstərilməsi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2022-2023-cü tədris ilində Neftçalada qazanılan uğurlar digər rayonlardan yüksək səviyyədə seçilmişdir. İnandırırıq ki, təhsildə olan uğurlar gələcəkdə də yeni-yeni yüksəliş, nailiyyətlərlə davam edəcəkdir.

NEFTÇALA - 50

SƏNƏ "KÜR"ÜM DEYİM, "XƏZƏR"İM DEYİM, SƏRVƏTİN HÜSNÜNÜ BƏZƏYİR DEYİM...

Əziz oxucular! Rayonumuzun 50 - illik yubileyi ilində bir daha tarixinə boylanaraq yaddaşımızı təzələmək məqsədilə ötən sayımızda verdiyimiz məqalənin ardını təqdim edirik. (II yazı) ... Neftçala torpağında adının tarixini göstərən səbəb ötən sayımızda qeyd etdiyimiz kimi, hələ XIX əsrin 80- ci illərindən (1885) tarixi mənbələrdə qeyd olunmuşdur. Neftin olduğu ərazi Salyan rayonundan bir qədər uzaqda, Kür çayının sağ sahilində Xəzər dənizinə yaxın məkan olaraq qeyd olunur. Həmin ərazidə 5 neft quyusunun olması haqqında məlumat verilir. Bu məlumata istinad edərək qeyd etmək olar ki, bu tarix həmin göstərilən vaxtdan daha da qədim ola bilər. Çünki həmin məlumatda 5 quyunun olması fikri verilir, onların ilkin kəşf edilməsi yəqin ki, daha əvvəlki tarix sənədlərində qeyd olunmuşdur. Sadəcə, bildiyimiz kimi, Azərbaycan ərazilərində həmin dövr rus işğalı, başqa sözlə desək yadellilərin burada hegemon olduğu dövr olduğu üçün mənbələrin nə qədər dəqiq olması şübhə yaradır. Lakin rusların bu ərazilərə olan marağı onu deməyə əsas verir ki, Azərbaycanımızın digər bölgələrində tapdıqları fərqli çeşidli sərvəti yəqin ki, bu ərazilərdə də çox erkən tapa bilmiş, bu yerlərə köçürmə siyasəti ilə yayılmaq, məskunlaşmaq əsas məqsəd olmuşdur. Bir tərəfdən dənizin sərvəti, digər tərəfdən torpaqda olan neft və qaz yataqlarının olması onların diqqətini çəkmişdir. Məhz bu səbəbdən ərazi zaman etibarilə inkişaf etmişdir. Bu gün də bu inkişafın sahə etibarilə izləri görünməkdədir.

Neft emalının sonrakı inkişafı İ. M. Qubkinin adı ilə bağlı olmuş, onun 1913-15-ci illərdə apardığı tədqiqat nəticəsində yeni quyuların istismarına şərait yaranmışdır ki, bu da Neftçalanın tarixində 1926-cı il olaraq göstərilir. Həmin dövrdən, elə ondan əvvəlki zamanın da faydalı təcrübəsi, insanların əraziyə marağının artması Neftçala torpağında qazın istehsalının artırılması məqsədilə geniş fəaliyyət həyata keçirilmişdir. Elə bu fəaliyyətin nəticəsində də ərazi gətirdikcə insanların daha çox məskunlaşmasına, yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olmuşdur.

Bu haqda mənbələrə əsasən akademik Hacı İmamverdi Əbilov "Əsrlər, nəsilər, əməllər" kitabında yazır ki, neftin daşınması vacib məsələ olduğu üçün bu dövrdə, 1929-cu ildə yaz aylarında Oriyat kəndindən dəmir yolunun çəkilişi başlandı. Həmin illərdə neft sahəsində çalışan insanlardan Bakıdan gələrək bu yerlərdə məskunlaşan neft ustası Nəcməddin Həmidov, Muqbil Əbilov, milliyyətçə çex olan Boris Krauzenin, Mustafa Nağıyevin və b. adları tarixləşibdir.

Deməli, ərazinin inkişafı ilkin mərhələdə onun əhəmiyyətliyi ilə dəyərləndirilir. Bəzən ucqar əyalət deyildiyi Neftçala torpağında hələ 1929-cu ildə dəmir yolu çəkilərək yeni qəsəbənin inkişafı rayonumuzun tarixinin əhəmiyyətli göstəricilərindəndir. Həmin illərdə qatar 4 vaqonla Oriyatdan 26-lar qəsəbəsinə 50 dəqiqəyə işçiləri çatdırır, işdən sonra yenə ardıcıl vaxtlarda onların qayıtmasını təmin edirdi.

Tarixin dönəmləri hər zaman maraqlıdır. O da yaşadığın, doğulub boya-başa çatdığın torpaq- Neftçala ola. Əlbəttə ki, maraqlıdır. Burada zamanla işçi qrupları bu günümüzə də yenə də neft hasilatının respublikamıza faydalı istehsalı üçün bacarıqla işləyirlər. Uca Tanrının yurdumuzun bu bölgəsinə bəxş etdiyi bu sərvət bu gün dövlətimizin inkişafına xidmət edir, fədakar, işgüzar insanlarımızın cəsarətli, vicdanlı əməyi nəticəsində.

Rayonumuzda tarixi ilə seçilən qəsəbələrəndən biri də Bankə qəsəbəsidir. Onun məhz yaşayış məskəni kimi seçilməsi, inkişafı Kür çayının sahilində yerləşərək, Xəzər dənizinə yaxın ərazi olması səbəbi olmuşdur. Bankə sözünün mənasını axtararkən məlum olur ki, "Bankə" sözü suyun içərisində yüksək yer deməkdir. Həminin, dənizin nisbətən dayaz yerlərinə də "Bankə" deyilir. Tarixi mənbələrdə bu ad ilk olaraq 1870-ci ildə Tiflisdə nəşr olunmuş "Списки населенных мест Российской империи, 1859-1864 г. Бакинская губерния, Тифлис, 1870" mətnində göstərilir. Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən bildirilir ki, 1859-cu ildə Şimali-şərq Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si qadın olmaqla cəmi 19 nəfər olmuşdur. Bankə qəsəbəsinin inkişafı, xüsusilə, ondan daha öndə olan Tatarməhlə kəndində "Boji-promsel" şüqutundan sonra başlayıb. Belə ki, "Allah mədəni" adlandırılan, balıqçılığın inkişafında öz zamanına görə çox irəli gedən bu ərazidə quldurların talan edərək yandırıldığı mədən (balıq vətəgələri) dağılır və sonradan ona yaxın ərazidə bu sahədə yenidən inkişaf etməyə başlayır. Belə ki, 1842-ci ildə fəaliyyət göstərən bu mədən dağıldıqdan sonra XIX əsrin II yarısından Bankə qəsəbəsi daha çox inkişaf etməyə başlayır.

XIX əsr rus mənbələri içərisində Nikolay Kalışevin 1884-cü ildə yazdığı "Местечко Салыны Джеватского уезда" əsərində tarixi mənbələr içində ilk dəfə Neftçala adı çəkilir. Kalışev yazır ki, Şimal-şərq Bankənin sağ sahilində Qobu çala və Neftçala adlı istismar olunmayan duz gölləri var. Bəli, əziz oxucular, yadellilər gördüyü kimi bu ərazilərə sadəcə baxıb keçməyiblər. Sərvətlərimizi aradıqca yeni kəşflərə imza qoyub, öz salnamələrində xüsusi yer olaraq bildiriblər...(ardı növbəti sayımızda)...

LAÇINA DÖNƏN SOYDAŞLARIMIZIN SEVİNCİ - BİZİM DƏ SEVİNCİMİZDİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Azərbaycanın otuz illik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə işğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan soydaşlarımız qarşısında çıxış edərək bildirmişdir ki, "Bu gün "Müstəqillik Günü"dür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün iqiqat bayramıdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.

Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə



qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünyədən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

Cənab Prezident öz çıxışında həmçinin qeyd etmişdir ki, "Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görülməli işlərə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır.

Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yeni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik".

Artıq işğaldan azad edilən vətən torpaqlarında həyat yenidən canlanır. Bu günlər 20 ailə, 97 nəfər Laçın sakinini yenidən Laçın rayonuna köç edir. 1992-ci il may ayında işğala məruz qalan tarixi Laçın torpağı elə may ayında da sakinlərinə qucaq açır. Bu sadəcə başlanğıcdır. Burada məşğulluğun təmin edilməsi məqsədilə sənaye müəssisələri də tikilir, artırılır. 1170 nəfərə yaxın insanların işlə təmin olunması ilkin inkişafda nəzərdə tutulmuşdur. Zamanla bu müəssisələrin sayı daha da artırılacaqdır. Doğma ocağına qayıdan insanların üz-gözlərindən sevinc yağır. Zaman onların könlündə yurd sevgisini azalda bilməmiş, sadəcə daha da artırmışdır. Cənab Prezident İlham Əliyev tərəfindən təqdim edilən yeni evlərin açarları bir daha göstərir ki, Azərbaycan dövləti daim xalqın yanındadır.

"Allah Ali Baş Komandan, Cənab Prezidentimizi qorusun, ordumuzu var eləsin, qorusun. Qazilərimizə şəfa versin, şəhidlər məkanı behişt olsun. Bu gün bir başqa duyğular bürüyüb qəlbimizi..." - deyən Laçın sakinləri könlərini parçalayan həsrətə son dedilər... Biz də, onların sevincinə şerik olaraq deyirik:

"Hər şəhərin aydınlığa açılısın, inkişafa, yüksəlişə soraq yazsın, ana torpaq, əziz LAÇINI!"

2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev ili" dir!



Neftçala Rayon Məhkəməsi tərəfindən "Müstəqil Azərbaycanın məhkəmə-hüquq və ədliyyə sistemlərinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Tədbir iştirakçıları Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin heyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən guşə, habelə kitab sərgisi ilə tanış olublar. Tədbir Mərkəzin konfrans zalında davam



etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Dəyirmi masa ətrafında keçirilən müzakirələr zamanı Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, hakim Samir Quliyev və Neftçala rayon Dövlət Notariat



xidmətinin rəhbəri Səadət Nəcəfova çıxış edərək Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, ölkəmizin müstəqilliyi uğrunda siyasi iradəsinin tənənəsi, tükənməz irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər, Ulu Öndərin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu konsepsiyası, məhkəmə-hüquq və ədliyyə sahəsində həyata keçirdiyi geniş həcmli islahatlar haqqında ətraflı söhbət açıb, böyük şəxsiyyətin dəyərli fəaliyyətini yad ediblər.

İQTİSADİYYAT HƏYATDIR!



Neftçala rayonunda taxıl biçininin başlanılması Xəzər kəndin adını birincilər sırasına çıxardı. Respublika üzrə ilk taxıl biçini Neftçala rayonu, Xəzər kənddə həyata keçirilir.

İlk başlanğıc üçün rayon üzrə göstəricilərimiz qənaətbəxş olmuşdur. Əməksevər fermer və vətəndaşlarımızı narahat edən problemlər rayon rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunur.

Xeyirli olsun elimizin sərvəti.

Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır



Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitoring komissiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamına əsasən təsdiq edilən "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbində "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib. Görüşdə çıxış edənlər ailə dəyərlərinin qorunması və onun cəmiyyətdə əhəmiyyəti haqqında fikir mübadiləsi ediblər.

ƏTRAF MÜHİTİ QORUYAQMAMI?

Neftçala rayonunda "28 May Müstəqillik Günü" ilə əlaqədar olaraq Xəzər dənizi sahilində iməcilik keçirilib.

İməcilikdə RİH-nin, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, könüllülər və rayon ictimaiyyəti iştirak edib.

Ətraf mühitin qorunması hər birimizin vətəndaşlıq borcu dur. Təşkil edilən iməcilikdə əsas məqsəd Xəzər dənizi sahilində ərazilərinin, dəniz suyunun məişət və tullantılarla çirklənməsinin qarşısının alınması, əhəlinin tullantıların düzgün idarə olunması ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirmək, Xəzər dənizi və sahil zonalarında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı artırmaqdır. Təbiət bizi yaşadır. Ona diqqət və qaygımızı əsirgəməmək.



ULU ÖNDƏR HAQQINDA DÜŞÜNCƏLƏRDƏN

1 ← **ABŞ-in sabiq Prezidenti Bill Klinton:** "Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur".

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov: "Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var".

Qırğız yazıçısı Çingiz Aytmatov: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşadlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir".

Fransanın sabiq Prezidenti Jak Şirak: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.

...Azərbaycanın bəxti onda getirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir".

ZİRVƏLƏRİ İŞIQLANDIRAN DÜHA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV - 100

1 ← 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilən Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leningraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilir. Bu işlərlə yanaşı təhsilinin də artırılmasına diqqət edən Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini uğurla başa vurur.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilir. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirdikdən sonra 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilir və həmin ildə də ona general-mayor rütbəsi verilir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq yaranmış kəskin münaqişəli vəziyyətlə, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşür, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanun-

vericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdüyü üçün o dövrdə hakimiyyət onu Bakıya dəvət etməyə məcbur oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslerin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15 - də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görüldü.

Böyük şəxsiyyətin keçdiyi həyat yolu Azərbayacan tarixinə şərəflə yazılıb. Azərbaycanın müstəqil dövlət kimi yenidən inkişafında onun misilsiz xidməti heç zaman unudulmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasında "Heydər Əliyev ili" elan edilmişdir.

Bu gün müstəqil dövlətimizin ən yeni tarixinə yazılan zəfər salnaməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin nəticəsi, xalqımızın bu yola olan inamının, vətənsəverliyinin, birliyinin təzahürüdür. Biz inanırıq ki, Ulu Öndər ideyaları doğma vətənimizdə daim milli ruhun möhkəmlənməsi, dövlətimizin inkişafı ilə birgə yaşayacaq və yeni parlaq səhifələr yazılacaqdır.

İSTİQLAL İŞIĞINDA BİRLƏŞƏN KÖNÜLLƏR

1918-ci il may ayının 28 - də bütün Şərqdə ilk dünyəvi demokratik dövlət yaradıldı. Məhəmməd Əmin Rəsulzadənin adı Azərbaycan tarixində 1918-1920-ci illərdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin banisi olaraq yaddaşlarda əbədləşdi. Lakin ömrü çox az olan bu istiqlal qara qüvvələrin məkrli birləşmiş planı nəticəsində süqut etdi. İstiqlalın ilk qarçısı, qaranquşu iflasa uğrasa da, qəlblərdə əbədi bir nida qaldı: "Bir kərə yüksələn bayraq bir daha enməz!" İnsanlar onlara aydın olan bu məfkurədən dönməyəcəklər. Çünki orada hürriyyət vardır. Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu bu dövlət, Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncədə, daha sonra isə Bakı şəhərində fəaliyyətini davam etdirmişdir. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti öz dövründə qəbul etdiyi qərarlar ilə tariximizdə və bütün Şərq aləmində işıq kimi parlamışdır. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-k kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. haqqında qərar və qanunları müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması demək idi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, mil-lət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etmək haqqında qərarlar qəbul edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıkları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-

nin əhalisi 2.8 milyondan çox idi. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdır.

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fəvqəladə iclas çağırırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərarı alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fəsilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüddudlarının milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgenin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu. 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.

1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinetini təşkil edən Nəsim bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. Nəsim bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasmməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - məarif və dini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadad bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski - ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov-məarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə "İstiqlal Bəyannaməsi"ndə bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Lakin yenice yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı.



2023-cü il AZƏRBAYCAN RESPUBLİKASINDA "HEYDƏR ƏLİYEV İLİ" ELAN EDİLMİŞDİR!

Gündoğar

NEFTÇALA RAYON QƏZETİ

Email: gundogazetisi@gmail.com

30 May 2023-cü il № 6-14 (68044)

ZİRVƏLƏRİ İŞIQLANDIRAN DÜHA

BÖYÜK AZƏRBAYCANLI, MÖHKƏM İRADƏ, DƏRİN, ANALİTİK ZƏKA, FENOMEN YADDAŞ SAHİBİ, BÜTÜN HƏYATINI XALQINA SƏDAQƏTLƏ XİDMƏT EDƏN UNUDULMAZ LİDER, MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEV - 100

ULU ÖNDƏR HAQQINDA DÜŞÜNCƏLƏRDƏN

Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl: "Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir.

Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Ateşkəse nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.

Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq etməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".

ABŞ-in sabiq Prezidenti Corc Buş: "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm".

Rusiya Prezidenti Vladimir Putin: "Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur.

O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: "Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyə ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır".



Böyük şəxsiyyət, unudulmaz lider Heydər Əlirza oğlu Əliyev 10 may 2023-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində sadəcə bir ailədə anadan olmuşdur. Bir əsr arxaya baxanda onun həyatının hər mərhələsində keçdiyi ömür yolu gözələrimiz qarşısında canlanır. İnam və qətiyyət, öz xalqına bacardığı qədər layiqli övlad olmaq, onun xidmətində cəsarətlə dayana bilmək bu ömrün əsas qayəsi olmuşdur.

Bütün həyatını, gənclik illərindən başlayaraq vətəninə, xalqına həsr edən Ulu Öndər Heydər Əliyev, Azərbaycan tarixində ən parlaq səhifələr yazan, xalqımızın yaddaşında heç zaman adılmaqdan geri qalmamış, onu xoşbəxt gələcəyinə inandıraraq aparan, çətinlikdən geri çəkilməyən əsl lider idi. Onun ömür səhifələri, bu həyatın yaşanan anları, bir ömürdə keçdiyi çətin və şərəfli anlar hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.

Bu həyatın hər bir səhifəsi örnek ömür yoludur. Onun qəlbində olan vətənsəverlik ilk təhsil illərindən görünməkdə idi. Məktəb həyatında təhsili, ictimai işlərdə, tədbirlərdə fəallığı ilə seçilən bu gənc Azərbaycan övladı bütün qəlbi ilə xalqına bağlı idi. Orta təhsilini başa vurduqdan sonra 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra isə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olur, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan vermir. Həmin 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində xidmət göstərir.

ULU ÖNDƏR İDEYALARI YAŞAYIR VƏ QALIB GƏLİR

"Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır".

"Kim ki biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur".

"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətinidir".

"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".

"Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsə müstəsna haqqı yoxdur".

"Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür".

"Həqiqi mədəniyyəti milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mədəniyyətsiz heç bir şeydirlər".

"İnsanların mədəni sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini məsubiyyətdən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir".

"İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür".

"Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!"

"Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mədəniyyətinə, məsləhinə müxalifətdə durmasın".

"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

"Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir".

"Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır".

"Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz".

"Gərək nəbzə Vətənin nəbzi ilə vursun".

"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

"Tariximizin hər səhifəsi bizim üçün əzizdir".

"Fikir müxtəlifliyi təbii hadisədir".

"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

"Ziyalıqlıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedadla malik olan nadir adamlardır".

"Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mədəniyyətsizdir".